

Şirkət profili / Company profile

DCtek

Şirkət haqqında / Company information

Missiya və vizyon / Mission and vision

Səriştə sahələri / Areas of expertise

Rəqabətçil üstünlüklərimiz / Competitive advantages

Komandamızın işləri / Our team works

Biz kimik?

DCtek Məlumat Emalı Mərkəzlərinin (Data Center) və Telekommunikasiya Obyektləri Dizaynı, Quraşdırılması, Servisi və Təmir Xidmətləri üzrə geniş sərəştəyə malik olan integrator şirkətidir.

Planlaşdırma və tikinti mərhələsindən mövcud vəziyyətin təhlili və qiymətləndirilməsinə qədər DCtek ən mühim xidmətlər silsiləsini təqdim edir. Bizim ixtisaslaşmış mühəndislik, inşaat quraşdırma və servis xidmətlərimiz müştərilərə uyğun açar təslimi həllər şəklində paketlənmişdir. Davamlı idarəetmə səyləri və sahədəki təcrübəmizlə biz ənənəvi infrastruktur xidmətlərində inqilab etmiş, ilk gündən xərclərin azaldılmasını və səmərəliliyin artmasını əldə etmişik.

Missiya

Müştərilərimizə sənət əsəri məlumat mərkəzləri, quraşdırma və idarəetmə xidmətlərini təqdim etmək.

Vizyon

İstər İKT məsləhəti, istərsə də problemlərin həlli üçün müştərilərin müraciət etdiyi ən peşəkar şirkətlərdən biri olmağı arzu edirik.

• Plug • Start • Operate •

Sərəştə və təcrübəmiz ehtiyaclarınızı tam qarşılacaq açar təslimi həlləri təqdim etməyə imkan verir.

Who are we?

DCtek is an integrator company with extended expertise in Data Center & Telecom Facility Design, Build, Maintenance and Repair Services.

Dctek provides mission-critical lifecycle services from the planning and building phases to assessments. Our specialized data center engineering, construction, and maintenance services are packaged into custom turn-key solutions. Through consistent management efforts and field experiences, we have revolutionized traditional infrastructure services, achieving lower costs and higher performance from the beginning.

Mission

To provide state of the art data center facilities, installation, and management services to our customers.

Vision

We aspire to be one of the key players that the customers go to, be it counseling or problem-solving.

• Plug • Start • Operate •

Our expertise helps create turnkey solutions that perfectly serve your needs.

Müştərilər nəyə görə bizi seçir?

Bazardakı ən sərfəli qiymət/keyfiyyət nisbəti ilə DCtek daima gözləniləndən artığını təmin edir. Bundan əlavə, Müştərinin ehtiyaclarına daimi diqqətimizin tayı-bərabəri yoxdur. Sahə servis mühəndislərimiz, təchizatçılarımız və biznes tərəfdaşlarımızdan ibarət güclü komandamız istənilən miqyas və çətinlikdə texniki infrastruktur xidmətləri verməyimizə imkan yaradır. Bunlar müştərilərimizə nə verir?

- Məlumat mərkəzləri (DC) və telekommunikasiya kritik sistemlərinə eksklüziv fokuslanma
- Daxili resurslarımız və standart iş prosedurları ilə DCtek Cənubi Qafqaz və Mərkəzi Asyada keyfiyyətli həllər vermək və layihə idarə etmək texniki sərəfəsində malikdir
- Bütün servis ehtiyacları üçün vahid əlaqə nöqtəsi: Məlumat Mərkəzi Dizaynı və Quraşdırılması, Məlumat Mərkəzi Soyutması və Enerji Effektivliyi Həlləri, UPS Batareyalarına Sahədə Təmir və Baxım Xidmətləri, CRAC/HVAC və Generatorlar
- Çoxsaylı xidmət müqavilələrinə və təchizatçılara ehtiyacın olmaması
- İnzibati və sənəd idarəetməsi xərclərinin azalması (müqavilələr, sənədlər, zamanət)

Why Customers Choose Us?

DCtek consistently exceeds expectations for service and value at the most cost-effective price in the market. Moreover, our responsiveness to customer needs is unparalleled. Our cohesive team of field service technicians, suppliers, and service partners enables us to deliver both breadth and depth of technical infrastructure services. What does this mean to our clients?

- Exclusive focus on data center & telecom mission critical infrastructures
- With our internal resources and standard operating procedures, DCtek has the technical capability to manage and deliver reliable quality services anywhere in Caucasus and Central Asia.
- Single point of contact for all service needs: Data Center Design Build, Data Center Cooling & Energy Efficiency Solutions, Site Repair & Maintenance Services for UPS Batteries, CRAC / HVAC, and Generator
- Eliminating the need for multiple service contracts & vendors

DCtek ilə əməkdaşlığın əsas üstünlükləri

- Yalnız Məlumat Mərkəzləri (DC) və digər kritik missiyalı obyektlərin dizaynı, quraşdırılması və xidmətlərinə fokuslanmışıq
- Vahid əlaqə nöqtəsi effektivliyi dəfələrlə artırır
- Aşağı reaksiya vaxtı — 2-4 saata qədər özümüzü bilavasitə müştərinin ərazisinə çatdırmaqla 24/7/365 təcili müdaxilə xidməti — dayanma risklərini azaldmaqla problemsiz işləyişi təmin edirik
- Daxili texniki resurslarımız sürətli həll verməyə imkan yaradır
- Özümüzün müxtəlif istedadlı ştatımız: memarlıq, mühəndislik, mexanik və elektrik, habelə layihə idarəetmə peşəkarlarımız
- Müştərilərimizin öz ehtiyacına uyğun xidmət paketi seçməyə imkan verən əsnəklik
- Əməkdaşlarımız ixtisaslaşmışdır, hərtərəfli bilik və sərəştərə və əksər hallarda orijinal avdanlıq istehsalçısı (OEM) təcrübəsinə malikdirlər.

Key Benefits of Partnership with Dctek

- Focused only on designing, building and servicing data centers and other mission-critical facilities
- Single point-of-contact ensures efficiency and cost-effectiveness
- Quick response time — 24/7/365 emergency services with two- to four-hour on-site response time — maximizes uptime, while mitigating risk• Internal technical resources assure a fast response
- Specialized mix of talent in-house: architectural, engineering, mechanical, electrical and project management expertise
- Flexibility that allows clients to select the appropriate service package that suits their needs
- Employees are specialized, cross-trained and, in many cases, have some level of original equipment manufacturer (OEM) experience

- Sənaye və kommersiya binaları üçün Kəsintisiz Güc Mənbələri (UPS)
- Məlumat Mərkəzləri (DC) üçün Kəsintisiz Güc Mənbələri (UPS)
- Aşırı gərginlikdən qorunma sistemləri



- Uninterruptible Power Supply (UPS) for industrial and commercial buildings
- Uninterruptible Power Supply (UPS) for Data Centers
- Surge protection systems

- Məlumat Mərkəzləri (DC) üçün su və qaz əsaslı soyutma sistemləri
- Sənaye standartlarına uyğunluq
- Mövcud avadanlığın daha optimal sazlanması



- Water and gas cooling for Data Centers
- Compliance with industry standards
- Optimized configuration of existing equipment for better performance and cost

- Enerji paylayıcı panolar
- Avtomatlaşdırılmış işıqlandırma sistemləri
- Stabilizator və elektrik generatorları
- Elektrik kabelləri infrastrukturu




- Power distribution boards
- Automated lighting systems
- Stabilizers and power generators
- Electrical cable infrastructure

- Server və şəbəkə dolablarının montajı və quraşdırılması
- Aktiv server və şəbəkə avadanlığının quraşdırılması
- Kabellərin çəkilməsi və işarələnməsi




- Mounting and installation of server and network rack enclosures
- Installation of active server and network equipment
- Running cable connections and labelling

- Məlumat Mərkəzləri (DC), sənaye və kommersiya binaları üçün yüksəldilmiş döşəmə
- Kabellərin və soyutma borularının marşrut planlaması və dizaynı



- Raised access floor for commercial and industrial buildings and Data Centers
- Cable and cooling pipe routing planning and design

- Sənaye və kommersiya binalarının şəbəkə kabel infrastrukturu
- Məlumat Mərkəzləri (DC) kross kabel qoşulması
- Strukturlaşdırılmış Kabel Sistemləri (SKS) hazırlanması və sistem zəmanətinin verilməsi



- Network cable infrastructure for industrial and commercial buildings
- Data Center network cross-connections
- Preparation and provision of system warranties for Structured Cabling Systems (SCS)

- Sənaye və kommersiya binaları üçün avtomatlaşdırma sistemləri
- İclas otaqları və konfrans zalları üçün avtomatlaşdırma sistemləri
- Fərdi və yaşayış binaları üçün avtomatlaşdırma sistemləri



- Automation systems for commercial and industrial buildings
- Automation systems for conference halls and meeting rooms
- Automation systems for private and residential buildings

- Eyni anda 10 000-ə qədər bağlantı dəstəkləyən keçidə nəzarət və idarəetmə sistemləri
- Digər sistemlərlə integrasiya: CCTV, yanğın siqnalizasiya, BMS



- Scalable access control and management systems with up to 10 000 concurrent connections
- Integration with other systems: CCTV, Fire Alarm and Suppression, BMS

- Layihə/texniki və smeta sənədlərinin tərtib olunması
- Elektromexaniki sistemlərin quraşdırılması, sazlanması və işə salınması
- Məlumat Mərkəzlərində (DC) elektromexaniki sistemlərin texniki xidməti və dəstək



- Development of project/technical and cost documentation
- Install, configure and start up of electromechanical systems
- Support and maintenance of electromechanical systems in the Data Center

- Mövcud Məlumat Mərkəzlərində (DC) mühəndis sistemlərinin auditi
- Sənaye standartlarına uyğunluğun yoxlanılması



- Audit of engineering systems in existing Data Centers
- Testing for compliance with industry standards

- Bir şəbəkədə 10 000 ədəd kameraya qədər genişlənəbilən video müşahidə sistemi
- Sənaye obyektləri və yüksək təhlükəsizlik sahələri üçün xüsusi həllərin tərtib olunması
- Analitika sistemləri ilə integrasiya



- Scalable video surveillance systems with up to 10 000 cameras in one network
- Development of tailored solutions for industrial premises and areas of increased security

- Hərərət və rütubət monitorinqi
- Hava axının monitorinqi və idarə olunması
- Yanğın təhlükəsizliyi sistemləri üçün komponentləri



- Temperature and humidity monitoring
- Air flow monitoring and management
- Fire safety components



İş təcrübəmiz

Team background



Həssas soyutma sistemləri və qapalı dəhlizlər / Cooling systems with containment solution




Yüksəldilmiş döşəmə / Raised access floor



Kəsintisiz Güc Mənbəyi / Uninterruptible Power Supply (UPS)



Kabellərin çəkilib düzülməsi / Cable management



DCtek MMC

R. Behbudov küç. 65
Bakı ş., AZ1022, Azərbaycan

+994 12 437 9292
contact@dctek.az
www.dctek.az

© 2016, DCtek MMC
İstifadə olunan loqotiplər müvafiq şirkətlərin mülkiyyətidir.